

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 il tamam olur. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömr boyu fəxr etmiş, milli qürur və iftixar mənəbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Ulu öndərimizin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

Azərbaycanın 30 ildən çox bir dövrünü ehət edən Heydər Əliyev epoxası tariximiz qızıl hərflərlə həkk olunmuş bir əbdiyyət dəstənidir. Müsələ dövlətçiliyimizin və əbdiyyasın müstəqilliyimizin baş memarı olan, misilsiz xidmətləri ilə Azərbaycan tarixinin şanlı salnaməsini yaranan, öz mənali ömrünün böyük bir hissəsini doğma Vətənin və canından əziz bildiyi xalqının iqtisadi tərəqqisi, səadət və xoşbəxtliyi naminə mübarizəyə həsr edən Heydər Əliyevə olan sevgi və məhəbbət təkcə Azərbaycanda yaşayış on milyon vətəndaşımızın deyil, dünyada yaşayan 50 milyon soydaşımızın da qəlbində əbdiyyət abidəsinə çevrilib.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk 14 il ərzində respublikamız böyük inkişaf yolu keçib. Azərbaycanın zəif aqrar bir ölkədən yüksək dərəcədə inkişaf etmiş qüdrətli sənaye respublikasına çevrildiyi həmin zaman kəsiyində əldə olunmuş misilsiz nailiyətlər respublikamızın sonrakı dinamik inkişafı üçün möhkəm baza rolunu oynayıb. Ulu öndər Heydər Əliyev ikinci hakimiyəti dövründə məhz həmin əzizin bazaya söykenərək 70 illik imperiya əsəretindən qurtulub, müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın yüksək inkişaf platformasını müəyyən etdi. Bu gün sıçrayışlı inkişafə, yüksək sosial tərəqqi erasına qədəm qoymuş müstəqil Azərbaycanımızın fenomenal inkişaf yolunun təməlində məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin ağır zəhmət bahasına hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinası dayanır. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi öz dövlət suverenliyini yenice bərpa etmiş Azərbaycanda demokratik dövlət quruculuğu və institusional kompleks islahatlarının reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formallaşmasına, müasir dövrün tələbləri ilə uzaşan yeni, çoxşaxəli təsərrüfat sisteminin yaradılmasına və həyatın bütün sahələrində sıçrayışlı inkişafın təminatına möhkəm əsaslar yaratdı. Ümummilli Liderimizin ideyaları Azərbaycanın dünəninə, bu gününə və daha xoşbəxt gələcəyinə hesablanmış uğurlu fəaliyyət programı, əvəz olunmaz milli strategiya və müdrik bir konsepsiya idi. O dövrə müstəqilliyimizin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və həyata keçirmək üçün hər şəyden önce ali idarəciliq qabiliyyətinə malik müdrik bir siyasetçi, iç dünyası əngin, ağıl və hikmət xəzinəsi olan bir həkimiyət ustادına ehtiyac var idi. Dövlət müstəqilliyyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu və dövlət atributlarını yaradıb inkişaf etdirmək, ölkənin ərazi bütövlüyü, tam suverenliyini təmin etmek, respublika vətəndaşlarının rifah halını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olub.

Heydər Əliyev Azərbaycan xalqının milli xilaskarı, milli ideyanın, dövlətçilik ənənələrinin yaradılmasında əvəzsiz xidmətləri olan fenomenal bir şəxsiyyət kimi həm də Azərbaycanın uzunömürlü, davamlı ideoloji-siyasi platformasını, bu platformanın təhlükəsi-ideoloji prinsiplərini öz məqsəd və məramı ilə həyata keçirən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının (YAP) qurucusudur. Məlumatlılığı kimi, öten əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəlində Azərbaycanda ictimai-siyasi, iqtisadi-sosial vəziyyət həddindən artıq ağır idi. Ölkədə kataklizmlərin sonu görülmüşdə və bu, daha ağır felakətlərə yol açırdı. Keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalasılmış qarşılıqlı mübadilə və istehsal-koooperasiya əlaqələrinin birdən-bire kəskin şəkildə pozulması neticəsində istehsalın səviyyəsinin aşağı düşməsi, müəssisələrin öz fealiyyətlərinin ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qalması, işçilərin kütləvi suretdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsinə təşkil edən əmək haqqı səviyyəsinin aşağı düşməsi daxili böhran resessiyalarını gücləndirmiş, inflasiya prosesini qarşısalınmaz problemlərə çəvirmişdi. Sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əməkhaqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdəri və coxsayılı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin dəha səürətlənməsinə səbəb olmuşdu. Eləcə də, respublikada ictimai-siyasi sabitlik pozulmuş, anarxiya baş alıb gedirdi. O vaxtkı səriştəsiz həkimiyət Azərbaycanı çətinliklərdən xilas etmək iqtidarından deyildi. Azərbaycanın gələcəyini düşünən, sağlam ziyanlıları xalqı belə ağır vəziyyətdən Heydər Əliyev kimi dahi şəxsiyyətin çıxara biləcəyini dərk edirdilər. O dövrə

Heydər Əliyevin on yaxın dostlarından biri olan mərhum Əjdər Xanbabayev ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı narahatlıqlarını bu gün də unuda bilmirəm. O, Azərbaycanın bir dövlət kimi az qala tarix səhnəsində silinmək təhlükəsi qarşısında qaldığı həmin faciəli dövrə xalqın Heydər Əliyev kimi bütün çətinlikləri dəf etmək, onun qaranlıq yollarını öz ağıl işığı ilə nurlandırmaq, yixilmiş məməkətimizi yenidən ayağa qaldırmaq qüdrətinə malik bir milli liderə, polad iradəli, əzizin döv-



Heydər Əliyev - müstəqil və qüdrətli Azərbaycanın memarı

lətçilik təcrübəsinə malik, məqsədönlü iş üslubu, siyasi uzaqgörənliliyi, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xəttindən malik müdrik bir rəhbərə ehtiyacı olduğunu dənə-dənə xatırladır. Onun Azərbaycana qayıtmasının zəruri olduğunu qətiyyətlə bildirir, heç bir tezyiqdən qorxub çəkinmədən müntəzəm olaraq Heydər Əliyevlə telefon əlaqəsi saxlayırdı. Onun danışığında bir əsas məqam var idi: Heydər Əliyev mütləq Bakıya qayitmalıdır. Əksər qüdrət, Azərbaycan ağır faciələrlə üzüşəcək.

1989-cu ildə Əjdər Xanbabayevin Heydər Əliyevlə Moskvada görüşü zamanı Onun Azərbaycana qayıldı məsələsi bir daha geniş müzakirə olunmuşdu. 1990-cı il mayın 30-da Əjdər Xanbabayev Heydər Əliyevlə danışib bir daha qətiyyətlə dedi ki, əgər Azərbaycanın bir dövlət kimi gözlenilən felakətdən qurtulub əbədi yaşam pasportu qazanmasının istəyirsinizsə, mütləq Bakıya qayitmalısınız. Lakin Əjdər Xanbabayev suisəsdə neticəsində öldürüldüyü üçün Heydər Əliyevin Bakıya gəlişi bir qədər təxirə düşdü. Amma 1990-cı ilin iyun ayında Heydər Əliyev Vətəna qayıldı.

Bu proseslərdə yaxından iştirak edən bir şəxs kimi onu qeyd edə bilərəm ki, Heydər Əliyev Bakıya qayıldı, buradan da dərhal Naxçıvana yola düşdükdən sonra daxili və xarici quvvələr Ona qarşı təqib və təzyiqləri artırdılar. Amma Ulu Öndərin qətiyyəti, prinsipiallığı, əzmkarlığı və nehəng xarizmatik şəxsiyyət olmasının bütün bu planları alt-üst etdi. Çünkü Heydər Əliyevin arxasında Vətənin taleyi öz talelərindən üstün tutan sadə insanlar-ali vicdan sahibləri dayanmışdı. Artıq ölkədə güclü xalq hərəkatı başlamışdı və bu geniş həcmli və ölkəmiyənlər aksiya Qurtuluş hərəkatına çevrildi. Yeri gölmüşən, Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Moskvada Azərbaycan səfirliliyinə gələrək çıxış etməsi xalqı onun ətrafinda daha six birələşdirmişdi. Onun Moskvadakı həmin çıxışının, həmçinin məşhur teleaparıcı Andrew Karulova verdiyi müsahibənin kasetləri ilə bağlı bir xatirəni də qeyd etmək istərdim. Çoxlu xahişlərden sonra dahi rəhbər həmin kasetləri Əjdər Xanbabayevə vermişdi. Sonra biz həmin kasetləri əhali arasında yaymaqla videosu olan insanların da baxmasına nail olduq. Bunun özü də çox böyük ideoloji-təbliğati bir iş idi.

Bütün bu proseslər Heydər Əliyevin həkimiyətə gəlməsini isteyən sadə insanların tələb və təkidini daha da artırırdı. Belə bir vəziyyətdə ölkənin xalq arasında böyük nüfuzu olan tanınmış nümayəndələri, ziyanlılar, elm xadimləri, cəmiyyətin bütün üzvləri və sosial təbəqələr Azərbaycanı gözəyən real təhlükələrən, xarici təhdid və təsirlərən, vətəndaş qarşısından və separatizmdən, üstəlik, Ermenistanın işğalçılıq siyasetinin güclənməsi neticəsində torpaqların itirilməsindən dərin narahatlılıq hissələri keçirərək milli mənənəfət uğrunda vahid bir ideya bayraqı altında polad silərələrə birləşdirilər. Ümummilli lider Heydər Əliyevi ölkənin xilaskarı kimi görən yüz minlərlə insan qətiyyət, iradə nümayiş etdirərək Naxçıvana üz tutdu.

Onların yeganə arzuları Heydər Əliyevin dağlımış respublikaya rəhbərlik etməyə razılıq vermesi idi. Məhz belə bir dövrə ideoloji-siyasi konsepsiyanın hazırlanması zərurəti meydana çıxdı. 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə sadiq olan 91 nəfər ziyanlı ölkədə vahid milli birliliyi və dövlətçiliyi özünün amalına çevirən güclü siyasi təşkilatın təsis olunmasının vacibliyini nəzərən ələrən Heydər Əliyevi ölkənin xilaskarı kimi görən yüz minlərlə insan qətiyyət, iradə nümayiş etdirərək Naxçıvana üz tutdu.

Beləliklə, ümummilli liderin qətiyyəti və prinsipiallığı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azə-

baycan Partiyası (YAP) yarandı. Partiyanın strategiyasının ana xətti və başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsindən, ərazi bütövlüyünün bərpasından, sivilizasiyalı demokratik hüquqi dövlət, dincilik və əmin-amanlıq, ictimai həmreylik, sabit və sosial ömürlü iqtisadiyyat yaratmaqdandır, geniş demokratik islahatlar, xalqın firevan həyatı, onun hüquqlarının qorunması uğrunda mübarizə aparmaqdandır ibarət idi. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının qızıl fondudur. Ulu Öndərin böyük qürur hissi ilə bəyan etdiyi kimi, "YAP- dünənin, bu günün, sabahın partiyasıdır".

Azərbaycanın ağır günlərində 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi həkimiyətə gələn Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün uğurlu manevrlər etdi. Qısa müddətdə qardaş qırğının, ölkənin parçalanmaq təhlükəsinin qarşısı alındı. Azərbaycan ağır fəlakətlərən, təhlükələrən qurtuldu. Ölkədə milli qurtuluş hərəkatı uğurla başa çatdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Səddri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin vaxt Ulu Öndərin Milli Məclisədəki çıxışı zamanı "Mər belə bir ağır vəziyyətdə bütün məsuliyyəti öz üzərimə götürürəm" ifadəsi xalqın dilində bir şüara çevrildi. Bu, tariximizin şanlı sohifəsidir.

Mehz ümummilli lider Heydər Əliyevin həkimiyətə qayıldılarından sonra məqsədönlü siyaseti və gərgin fəaliyyəti müstəqil dövlətimizi və xalqımızı yenidən müstəmləkə boyunduruğu altına düşməkdən xilas etdi. Ölkədə baş verən hərəkət, rəhbərlik və təhlükələrən qurtuldu. Amma Ulu Öndərin qətiyyəti, prinsipiallığı, əzmkarlığı və nehəng xarizmatik şəxsiyyət olmasının bütün bu planları alt-üst etdi. Çünkü Heydər Əliyevin arxasında Vətənin taleyi öz talelərindən üstün tutan sadə insanlar-ali vicdan sahibləri dayanmışdı. Artıq ölkədə güclü xalq hərəkatı başlamışdı və bu geniş həcmli və ölkəmiyənlər aksiya Qurtuluş hərəkatına çevrildi. Yeri gölmüşən, Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Moskvada Azərbaycan səfirliliyinə gələrək çıxış etməsi xalqı onun ətrafinda daha six birələşdirmişdi. Onun Moskvadakı həmin çıxışının, həmçinin məşhur teleaparıcı Andrew Karulova verdiyi müsahibənin kasetləri ilə bağlı bir xatirəni də qeyd etmək istərdim. Çoxlu xahişlərden sonra dahi rəhbər həmin kasetləri Əjdər Xanbabayevə vermişdi. Sonra biz həmin kasetləri əhali arasında yaymaqla videosu olan insanların da baxmasına nail olduq. Bunun özü də çox böyük ideoloji-təbliğati bir iş idi.

Siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara start verildi. Demokratik təsisatların təhlükəsiz şəraitdə uğurlu fəaliyyətinə, xərici ölkə şirkətlərinin, korporasiyalarının, ayrı-ayrı əcnəbi iş adamlarının respublikamıza investisiya qoyub müstəqil işləmələrinin, beləliklə də, Azərbaycanın iqtisadiyyatının, sosial həyatının tədricən inkişaf etməsinə, dünənədək aqılı və yoxsullaq məngənəsində çırpinan xalqın yaşam vəziyyətinin normallaşmasına əlverişli şərait yarandı.

Ulu Öndərin həkimiyətə gəlisi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafələri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanırdı. Ümummilli liderin gərgin əməyinin və qətiyyətinin ən böyük bir nümunəsi də Azərbaycanı dünyaya bağlayan neft sazişlərinin imzalanmasıdır. Onun prinsipial mövqeyi və əzmkarlığı sayəsində Azərbaycanın maraqlarına tam cavab verən müqavilə şərtləri hazırlanırdı və 1994-cü il sentyabrın 20-de Bakıda "Gülüstən" sarayında dünənənin 8 ölkəsinin 11 iri neft şirkəti ilə "Ösrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Buna da, Azərbaycanın dünya iqtisadi sistemində integrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Beləliklə, Ulu Öndərimiz qurucusu olduğu müstəqil Azərbaycanı inkişaf yoluçıları, dünyaya təqdim etdi. Prezidentimiz cənab İlham Əliyev isə dahi Heydər Əliyevin layiqli siyasi davamçısı kimi doğma Azərbaycanımızı bütün dünyaya tanıdı, 30 il döşən tapdağında torpaqları azad edərək ATA vəsiyyətinə əməl etdi. Bu gün Azərbaycanın gücü və qüdrəti hər bir vətəndaşda qurur doğurur. Azərbaycan xalqı Prezident, partiyamızın Səddri İlham Əliyevin ətrafinda six birləşib. Biz, dövlət başçısının son dərəcə cəsarətli, müstəqil, praqmatik, Azərbaycanın parlaq goləcəyinə hədflənmiş və milli mənafələrimizə xidmət edən siyasetini bundan sonra da qəlbən dəstəkləyəcək və dövlətimizə, ulu öndərimiz Heydər Əliyevin əbədiyyasın ideyalarına sədəqətlə, ləyaqətlə və şərflə xidmət edəcəyik.

Rizvan VAHABOV,
Yeni Azərbaycan Partiyasının üzvü